

**Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinin keçirilməsi ilə bağlı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı**

No	Tədbirin adı	İcraçı qurumlar	İcraçı struktur bölmələr və müəssisələr	İcra müddəti
1.	Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi ilə bağlı təntənəli mərasimin keçirilməsi	Təhsil Nazirliyi, ADNSU	Aparat, Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADNSU	noyabr 2020-ci il
2.	Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin türkdilli dövlətlərin universitetləri səviyyəsində qeyd edilməsi	Təhsil Nazirliyi, ADNSU Xarici İşlər Nazirliyi ilə birlikdə	Beynəlxalq əməkdaşlıq şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi	sentyabr 2020-ci il
3.	Universitetin qabaqcıl professor-müəllim heyəti və digər əməkdaşlarının dövlət səviyyəsində təltif edilməsi ilə bağlı təkliflərin verilməsi	Təhsil Nazirliyi, ADNSU	Aparat, Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADNSU	oktyabr 2020-ci il
4.	Universitet məzunlarının Forumunun keçirilməsi	Təhsil Nazirliyi, ADNSU	Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADNSU	noyabr 2020-ci il
5.	Ali təhsil müəssisələrində universitetin 100 illiyi münasibəti ilə tədbirlərin, silsilə elmi-praktik konfransların keçirilməsi	Təhsil Nazirliyi, ali təhsil müəssisələri	Elm, ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	2020-ci il
6.	Yubileyə həsr olunmuş universitetlərarası idman yarışlarının, o cümlədən tələbələr arasında futzal üzrə respublika birinciliyinin keçirilməsi	Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birlikdə	Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi, ali təhsil müəssisələri	2020-ci il
7.	"Azərbaycan tarixi" muzeyində ADNSU-nun şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması	Təhsil Nazirliyi, ADNSU Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə	Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADNSU	sentyabr - dekabr 2020-ci il
8.	Universitetin tarixini əks etdirən kitabın hazırlanması və nəşr olunması	ADNSU	ADNSU	sentyabr 2020-ci il

9.	Universitetin məşhur məzunları haqqında kitabın hazırlanması və nəşr edilməsi	ADNSU	ADNSU	oktyabr 2020-ci il
10.	"Universitetin tarixi fotolarda" adlı foto-albomun hazırlanması və nəşr edilməsi	ADNSU	ADNSU	oktyabr 2020-ci il
11.	Universitet haqqında sənədli filmin çəkilməsi	ADNSU "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə	ADNSU	sentyabr 2020-ci il
12.	Universitetin 100 illik yubileyi ilə əlaqədar "Yubiley medalı"nın, poçt markasının, pul sikkələrinin, döş nişanlarının buraxılması ilə bağlı təkliflərin verilməsi	Təhsil Nazirliyi, ADNSU Mərkəzi Bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə	Elm, ali və orta ixtisas təhsili şöbəsi, ADNSU	may 2020-ci il
13.	Yubiley tədbirlərinin dövrü mətbuatda, televiziya və radioda müntəzəm işıqlandırılması	Təhsil Nazirliyi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə	İnformasiya şöbəsi, ADNSU	mütəmadi
14.	"ADNSU-100" rubrikası altında məqalələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunması və "Təhsil" televiziyasının "Təməl" verilişində universitetin tarixi və məzunları haqqında verilişlərin təşkili	ADNSU, kütləvi informasiya vasitələri	"Azərbaycan müəllimi" qəzeti, "Azərbaycan məktəbi" jurnalı	mütəmadi
15.	Universitetin nəzdində "Neft muzeyi"nin yaradılması	ADNSU LUKOIL-Azərbaycan QSC ilə birlikdə	ADNSU LUKOIL-Azərbaycan QSC ilə birlikdə	oktyabr 2020-ci il